



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

Bakı İdarəetmə və Texnologiya Kolleci

Sahənin iqtisadiyyatı fənninin iş planı

(SİLLABUS)

Müəllim: Azadəliyeva Gülxar

Bakı -2018

Sillabus

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı İdarəetmə və Texnologiya Kolleci

(Orta ixtisas təhsili müəssisəsinin adı)

Sahənin iqtisadiyyatı

(Fənnin adı)

Humanitar fənn birləşməsinin 2017 -ci il tərtib

etdiyi proqram üzrə təsdiq olunub

(Fənn proqramı kim tərəfindən və nə vaxt təsdiq olub)

Azadəliyeva Gülxar Əyyub tərəfindən hazırlanmış.

(müəllimin soyadı, adı, atasının adı)

2018-cı il

1.Müəllim haqqında məlumat

Soyadı: Azadəliyeva

Adı: Gülxar

Atasının adı: Əyyub

Təhsili: Ali

Elmi adı: _____

Vəzifəsi: Müəllimə

Əlaqə rekvizitləri: _____ tel(mob) 050 626 29 24

Gün ərzində kollecdə olduğu vaxt: _____

Təltiflər: _____

Xarici dil: _____

2.Fənn haqqında məlumat

Fənnin kodu: İPF-BO5

Fənnin növü: Humanitar

Fənnin tədris ili: _____

Auditoriya: _____ № _____

Fənnin krediti: 6

Fənnin tədris yükü(saat) : 90

Fənnin prerekviziti: Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn

Fənnin tədris forması: Mühazirə-seminar

3.Fənnin əsas məqsədi

Tədris proqramının məqsədi tələbələrə fənnin .elmin dərinədən oyrədilməsi araşdırılması muasir dövrün ən başlıca və zəruri səbəbidir.Kursun predmeti istehsal munasibətlərinin mahiyyətini .maddi nemətlərin istehsalı və bolgusunun ən umumi qanunlarını oyrənməkdir.Tələbələr fənnin oyrənilməsində qarşıya qoyulan tələblərin yerinə yetirilməsində fəal iştirak etməklə yanaşı sərbəst təhlil aparmagı bacarmalıdır.

Fənnin qısa məzmunu. Sahənin iqtisadiyyati fənninin proqramı bazar munasibətləri şəraitində xalq təsərrufatının sahələri və alt yarım sahələri .əmək məhsuldarlığı.maya dəyəri və s.kimi muhum məsələlərin oyrənilməsini əhatə edir.

Fənnin tədris usulları.muəazirə.seminar.ev tapşırıqları.tələbələrin sərbəst işləri .məsləhət saatları.

5.Fənnin xarakteristikası
Fənnin öyrənilməsinin təqvim planı

№	Mövzunun adı	Ayrılan saatlar	Tədrisin forması
1	Sahə iqtisadiyyatının predmeti və vəzifələri	2	2
2	İqtisadiyyatın məqsədi	2	2
3	Sənayenin formalaşması .təsnifatı və strukturu	2	2
4	Makro və mikro iqtisadiyyat	2	2
5	Sənayenin inkişafında elmi –teniki tərəqqinin rolu	2	2
6	İstehsal və istehlak	2	2
7	İstehsalın ərazi uzrə təşkili	2	2
8	İstehsalın inkişafında merketinqin rolu	2	2
9	Firma və onun fəaliyyət mexanizmi	2	2
10	Firmaların idarə edilməsində menecerin rolu	2	2
11	İstehsalın ixtisaslaşdırılması	2	2
12	İstehsal guclərinin istifadəsi	2	2
13	İstehsalın təmərkuzləşməsi	2	2
14	Muəssisələrin ölçusu	2	2
15	Muasir dövrdə iqtisadiyyatın tənzimlənməsində dovlətin rolu	2	2
16	Dövlətn sənaye siyasətinin məzmunu	2	2
17	Əsas və dövriyyə fondları	2	2
18	İstehal xərcləri	2	2
19	İstehsalın səmərəliliyi	2	2
20	Muəssisələrin istehsal gucu	2	2
21	Kadrların seçilməsi və yerləşdirilməsi	2	2
22	Əmək haqqının ödənilməsi	2	2
23	Əmək resursları	2	2
24	Əmək məhsuldarlığı	2	2
25	Məhsulun maya dəyəri	2	2
26	Sahədə məhsulun qiyməti	2	2
27	Sahənin mənfəət və rentabelliği	2	2
28	Hasilat və emalat sənayesi	2	2
29	Azərbaycanın istehsal potensiali	2	2

30	Azərbaycanda iqtisadi inkişaf səviyyəsi və strukturu	2	2
----	--	---	---

6.Fənn üzrə sərbəst işlərin mövzuları

Fənn üzrə semestr ərzində 10 sərbəst iş tapşırığı verilir.Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Sərbəst işlərin mövzuları və təhvil verilmə tarixi:

Nö	Mövzular	Son tarix
1	Iqtisadiyyatın məqsəd və vəzifələri	
2	İstehsalın təşkilində elmi-texniki tərəqqi	
3	Muəssisədaxili ixtisaslaşma	
4	İstehsal və istehlakın qarşılıqlı vəhdəti	
5	Əmək ehtiyatları.resurslar	
6	Əməyin növləri	
7	Əsas fondların köhnəlməsi	
8	Əmək haqqının vaxta və görülən işə görə hesablanması	
9	Məhsulun maya dəyərinin aşağı salınması	
10	Muəssisələrin həcmi və təmərkuşləşmə	

Sərbəst iş yazılı formada,word faylı formasında,həcmi 1-2 səhifə (şrift 12) olmalıdır.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə **plaqiat** yol verilməzdir.

7.Tələbənin nailiyyətlərinin cari və aralıq qiymətləndirilməsi

- Fənn üzrə krediti toplamaq üçün lazımi balın toplanması aşağıdakı kimi olacaq.
- 50 bal- imtahana qədərki bal:
- -10 bal dərslərə davamiyyətə görə;(fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır).
- -10 bal tələbənin sərbəst işinə görə
- -30 bal laboratoriya dərslərinin nəticələrinə görə (fənn üzrə kurs işi və məşğələ dərsi nəzərdə tutulmadığı halda) ;

10.Tələbənin nizam- intizamına qoyulan tələblər

- Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
- Təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq, ictimai asayiş və daxili intizam, davranış qaydalarının tələblərinə riayət etmək;
- Auditoriya daxili təlim məşğələlərində iştirak etmək, müvafiq tədris planlarında və kursların işçi proqramlarında nəzərdə tutulmuş bütün növ tapşırıqları müəyyən edilmiş dövrlərdə yerinə yetirmək;
- Kolləcin otaqlarına, tədris-laboratoriya avadanlığına, cihazlara, dərslər vəsaitlərinə, kitablarına və digər əmlakına qayğı və səliqə ilə yanaşmaq, onların korlanmasına, zədələnməsinə və itməsinə yol verməmək, otaqlarında onların təmizliyə və səliqəyə riayət etmək.

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
BAKİ İDARƏETMƏ VƏ TEXNOLOGİYA KOLLECİ

AZƏRBAYCAN TARİXİ FƏNNİNİN İŞ PLANI

(SİLLABUS)

Müəllim : _____ **P.R.Məmmədova**

Bakı - 2015

1.Müəllim haqqında məlumat

Soyadı: Abdullayeva_____

Adı: Təzəgül_____

Atasının adı: Rəfael_____

Təhsili: Ali_____

Elmi adı: _____

Vəzifəsi: Müəllim_____

Əlaqə rekvizitləri: _____ tel(mob) _____ 561-77-07 _____

Gün ərzində kollecdə olduğu vaxt: _____ 08.30-17.00 _____

Təltiflər: Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı _____

Xarici dil: rus _____

2.Fənn haqqında məlumat

Fənnin kodu: _____ HF-B 01 _____

Fənnin
növu: _____ Humanitar _____

Fənnin tədris ili: _____ 2015 _____

Auditoriya: _____ № _____ 207 _____

Fənnin krediti: _____ 4 _____

Fənnin tədris yükü(saat) : _____ 60 saat _____

Fənnin prerekviziti: Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn

Fənnin tədris forması : qarışıq (mühazirə: məşqələ) _____

Sillabus

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı İdarəetmə və Texnologiya Kolleci

(Orta ixtisas təhsili müəssisəsinin adı)

AZƏRBAYCAN TARİXİ

(Fənnin adı)

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.03.2014 – ci il tarixli 358 sayılı
əmrinə əsasən təsdiq olunub

İsamilova Rəna İsmayıl qızı tərəfindən hazırlanmış.

(müəllimin soyadı ,adı ,atasının adı)

2016-cı il

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

BAKİ İDARƏETMƏ VƏ TEXNOLOGİYA KOLLECİ

FƏLSƏFƏNİN ƏSASLARI FƏNNİNİN İŞ PLANI

(SİLLABUS)

Müəllim : _____

Syllabus

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı İdarəetmə və Texnologiya Kolleci

(Orta ixtisas təhsili müəssisəsinin adı)

Fəlsəfənin əsasları

(Fənnin adı)

**Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.03.2014 – ci il tarixli 358 sayılı
əmrinə üzrə təsdiq olunub**

Abdullayeva Təzəgül Rəfael qızı _____ tərəfindən hazırlanmış.
(müəllimin soyadı ,adı ,atasının adı)

2016-cı il

1.Müəllim haqqında məlumat

Soyadı: İsmayılova_____

Adı: Rəna_____

Atasının adı: İsmayıl

Təhsili: Ali

Elmi adı: _____

Vəzifəsi: Müəllim

Əlaqə rekvizitləri: _____ tel(mob) _____

Gün ərzində kollecdə olduğu vaxt: 12:00-18:00

Xarici dil: rus

2.Fənn haqqında məlumat

Fənnin kodu: _____

Fənnin növü: _____

Fənnin tədris ili: _____

Auditoriya: _____ № _____

Fənnin krediti: 6

Fənnin tədris yükü(saat) : _____

Fənnin prerekviziti: Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn

Fənnin tədris forması : qarışıq(mühazirə,seminar)

5.Fənnin xarakteristikası

Fənnin öyrənilməsinin təqvim planı

№	Mövzunun adı	Ayrılan saatlar	Tədrisin Forması
---	--------------	-----------------	------------------

1				
2				
3				
4				
5				
6				
7				
8				
9				
10				
11				
12				
13				
14				
15				